





## SEL VƏ ÇAY

Kiçik çaylar  
Səllər daşdırır.  
Çaylar daşanda  
Səlin önündə  
Nə ağac durur,  
Nə də daş durur...

Nəhəng ağaclar  
Kökündən aşır.  
Sular aparır  
Qayanı, daşı...

Bizi çaşdırır  
Qorxunc mənzərə...  
İpiri daşlar  
Dönüb təkərə,

Sanki fırlanıb  
Aparır çayı.  
Sahillərindən  
Qoparır çayı...

Elə ki, durur  
Sel çaya arxa.  
Az qalır sular  
Yamaca qalxa...

Səllərin ömrü  
Qısadır, ancaq  
Qoyduğu qorxunc  
Mənzərəyə bax!

O çıxıb gedib,  
Ancaq çay qalıb.  
İpiri daşlar,  
Aşan ağaclar  
Səldən pay qalıb.

Sel gedib, çayın  
Gücü yox daha...  
Təqəti yoxdu  
Kükreyə, axa.

Sel dura bilmir  
Ta ona arxa. -  
Kiçik dağ çayı  
Bənzəyir arxa.

Sısqa suları  
Selmiş daşdıran.  
Günahsız çayı  
Oymuş çaşdıran...

## ŞƏLALƏ

Öyünürdü şələlə:  
-Bir az da gəlın yaxın!  
Gözünüzü dörd açıb,  
Gözəlliyimə baxın!

Sularım bəmbəyazdı,  
Görün düşürəm hardan?  
Elə bil səda gəldi  
Axan sakit sulardan:

-Sən də bizim tək susan,  
Lovğalanırsan nədən?  
Düşdüyn hündür dağdı  
Səni şələlə edən...

## DAĞ ÇAYI

Dağın köksündən  
Çıxan bulaqlar  
Axaraq çaya  
Dönür, uşaqlar.

Vaxtı da yoxdur  
Bir nəfəs dəre,  
Çayın yolunu  
Gözləyir dəre...

Hər şeyə olur  
Bir əvvəl-axır.  
Dağ çayı dağdan  
Dənizə axır...

## ADDAMAC

Axır balaca bir çay  
Dağdan üzü aşağı...  
Çəkir özünə sarı  
O, böyüyü, uşağı...

Dərə boyu uzanan  
Kiçik, balaca cığır  
Yamaclardan enərək,  
Çayın üstünə çıxır.

Ayağımızı daşın  
Üstünə qoya-qoya,  
Rahatca adlayırıq  
Biz bu taydan o taya...

Çayın hər sahilində  
Gör nə qədər ağac var.  
Çayı adlamaq üçün  
Yaxşı ki, addamac var...